

❑ *Bu günlərdə ABŞ-ın və dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Kaliforniya Los-Anceles Universitetində (UCLA) Azərbaycan Milli Kitabxanası (AMK) ilə həmin kitabxana arasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. Şimali Amerikanın 10 ən iri akademik kitabxanasından biri olan bu kitab məbədində 9 milyonadək çap məhsulu vardır. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.*

kitabxanasının beynəlxalq tərəfdaşlarından birinə çevrilməsindən məmnunluq hissi duyduğunu bildirib. O, UCLA kitabxanası və AMK-nin əməkdaşlığı və birgə həyata keçirəcəyi layihələr vasitəsilə bütün dünyada alim və tələbələrə hər iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə çatdırılacağına əminliyini ifadə edib.



Azərbaycan Milli Kitabxanası Los-Anceles Universiteti kitabxanası ilə əlaqələr qurur

Çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Təhirov AMK ilə UCLA kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasının iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə

mübadiləsinin aparılmasına imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını qeyd edib.

Sonra çıxış edən UCLA kitabxanasının direktoru Virciniya Stil Azərbaycan Milli Kitabxanasının UCLA

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edərək, UCLA kitabxanasının Azərbaycan Milli Kitabxanasının ABŞ-da rəsmi əməkdaşlığına başladığı ilk universitet kitabxanası olduğunu qeyd edib və bu tarixi mərasimdə

iştirakından məmnun olduğunu bildirib. O, AMK ilə UCLA kitabxanası arasında anlaşma memorandumunun imzalanmasının iki kitabxana arasında qarşılıqlı faydalı əməkdaşlığa, eləcə də hər iki xalqın daha da yaxınlaşmasına güclü zəmin yaradacağına inandığını qeyd edib.

Çıxışlardan sonra Azərbaycan Milli Kitabxanasının tarixi, fəaliyyəti və uğurlarını əks etdirən qısa film

nümayiş etdirilib. Daha sonra iki kitabxana arasında anlaşma memorandumu imzalanıb. K.Təhirov Azərbaycan Milli Ensiklopediyasının artıq nəşr olunmuş cildlərini, Azərbaycan Milli Kitabxanası haqqında fotoalbomu və Azərbaycana aid digər kitabları UCLA kitabxanasına təqdim edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”